

Südabə Nuriyeva  
*Azərbaycan Milli Elmlər Akademiyası*  
*muradsalamov733@gmail.com*

## MÜASİR İNGİLİZ DİLİNİN LEKSİK LAYI VƏ LÜĞƏT FONDUNUN İNKİŞAFINDA ROLU

**Açar sözlər:** *dil, alınma sözlər, leksikologiya, terminologiya, lügətcilik.*

**Key words:** *language, adoption, lexicology, terminology, composition of vocabulary.*

**Ключевые слова:** языка, заимствованные, лексикология, терминология, составление словарей.

Dilin tarixi inkişaf dövrü ərzində müxtəlif dəyişikliklərə məruz qalmış, həmçinin dilin insan fəaliyyətinin müxtəlif sahələrində və müxtəlif ərazi-lərdə istifadə olunması səbəbindən olan lügət tərkibindəki sözlər öz xüsusiyyətlərinə görə müxtəlif laylara bölünür. A.A.Reformatski dilin lügət tərkibindəki sözləri aşağıdakı kimi təsnif edir:

1. Alınma sözlər;
2. Terminlər və ümumişlək sözlər;
3. İdiomatik və qeyri-idiomatik leksika;
4. Ekspressiv və qeyri-ekspressiv leksika;
5. Neutral və stilistik çalarlara malik leksika.

Hər bir dilin lügət tərkibində milli sözlərlə yanaşı, başqa dillərdən alınmış sözlər də olur. Məsələn, ingilis dilinin lügət tərkibinin çox hissisi müxtəlif dövrlərdə müxtəlif dillərdən götürülmüş sözlərdən ibarətdir. Belə ki, ingilis dilinin lügət tərkibində latin, fransız, skandinav, yunan dillərdən alınmış sözlər mövcuddur. Bu alınma sözlər ingilis dilinin lügət tərkibinə iki yolla daxil olur: şifahi nitq (yəni birbaşa) yolu ilə və yazılı nitq (yəni dolayı). Şifahi nitq ilə alınan sözlər müəyyən tarixi dövrlərdə baş vermiş və bu sözlər tam assimiliyasiya olmuş sözlərdir. Məs: inch, mill, street və s.

Yazılı nitq yolu ilə alınmış sözlərə isə bunları nümunə götirmək olar. Məs: *communigue, belles-letters, mavi* və s.

Bu sözlər öz yaxılış və tələffüz formasını saxlamaqla, uzun və mürak-kəb proseslə qarşılaşmışdır. Bir dildən başqa dilə daxil olan sözlər həm də dəyişikliyə uğrayır, amma bəzi xüsusiyyətlərini saxlayırlar. Bəzən sözün yaxılış və tələffüz forması (səslər, hərflər) alınma mənşəli olduğunun göstərici-

si ola bilər. İngilis dilində [v, dg] səsləri ilə səslənen sözlərin alınma mənşəli olmasının göstəricisidir. Məsələn: *varse, zera-fransız sözləridir. Zinc-alman, jungle-hind sözdür. Bunu demək lazımdır ki, hər bir sözün morfoloji struktur və qrammatik formaları həmin sözün alınma olduğunu göstərir. Məs.: violan cello, bacterium. Bu sözlərdəki şəkilçilər onun alınma olduğunu bəlli edir. Sözlərin alınma olduğunu, həmçinin onların leksik mənalarının köməyi ilə də müəyyənləşdirməklər olar.*

Bunu da qeyd etmək lazımdır ki, xarici dillərdən yalnız sözlər deyil, həmçinin sözdüzdəcili şəkilçilər də (məsələn, -able, -ment, ity, -age) almır.

Bundan savayı ingilis dilinin lügət tərkibinə idarəcilik ilə bağlı bir sıra sözlər daxil olmuşdur. Məs.: government, trainer, major, treaty, tax, royal, reason və s.

Milli sözlər də ingilis dilinin lügət tərkibinə daxil olmuş və onun əsas hissəsini təşkil edir. Bu sözlər nümunə olaraq, summer, winter, storm, rain, ice, ground, care, rest, lead, coal, iron, hat, shirt, shoe, make, meet, see, send, broad, deep, drive və s. German mənşəli sözləri göstərməklər olar.

Terminlərin və ya elmi sözlərin müəyyən elm, bilik və mədəniyyət sahələrində istifadə olunan sözlər ilə birbaşa bağlılığı olmalıdır. Hər bir elm sahəsinin özünün işlədiyi termini olmalıdır. Bu terminlərin əsas xüsusiyyəti onların reprezentativ funksiyaya malik olmalıdır. Reprezentativ funksiya tələb edir ki, termin aid olduğu anlayışı dəqiq, birmənəli, müstəqil ifadə etsin.

Terminlərdə çoxmənalılığın yol vermek olmaz. Bir termin bir neçə elm sahəsində ifadə edilə bilər, bu xüsusi peşə sahələrinə aid olduğu üçün həmin sahəni əhatə edir. Terminlər ədəbi lügət tərkibinin xüsusiləşdirilmiş hissəsidir. Terminlər geniş yayılmış elm sahəsi ilə bağlı olmaları səbəbindən daha çox insan kütłəsinə aydın olurlar. Burada termin və professionalizmlər arasında müəyyən qarışığıqlar yaranır ki, bu sonrakı məqalələrdə aydınlaşdırılacaq. Dilin lügət tərkibi daimi dəyişiklik vəziyyətindədir. Belə ki, sözlər mənalarını dəyişir, bəzən dilin lügət tərkibindən çıxır və istifadə olunmur. Yeni sözlər yaranır və onlar köhnələrinin tamamilə əvəz edir. Sözlər nadir hallarda işlənməyə başlamış, sözün köhnəlmə prosesinin başlangıcıdır. Bu cür sözlər “köhnəlməkdə olan sözlər” adlanır, yəni onlar tədricən ümumi istifadədən düşmək vəziyyətindədir. Bu sözlər arxaizmlər adlanır ki, onları tarixi sözlər qrupu ilə qarışdırmaq olmaz. Əgər hər hansı bir əşya artıq istifadə olunmursa onun adı tarixi sözə çevirilir. Tarixi sözlər istifadə olunmasada, dildən heç vaxt yox olmurlar. Onların yaddan çıxmasına baxmayaraq, cəmiyyətin inkişafının müəyyən dövründə aid olduları üçün, ondan təcrid oluna bilməzler. Tarixi sözlərə “geoman”, mace, shiled, sword sözlərini mi-

sal göstərmək olar. Bu sözlərin sinonimləri yoxdur, lakin arxaik sözləri onların müasir sinonimləri əvəz edir.

Dilin tarixində hər bir dövr böyük sayıda yeni sözlərin yaranması ilə müşahidə olunur. Bu sözlərin böyük bir hissəsi çox qısa müddətdən sonra yox olur. Bu sözlər xüsusi halda yalnız bir dəfə istifadə olunmaq üçün yaradılır və heç vaxt təkrarlanmırlar. Onlar müvəqqəti xarakterə malikdirlər. Xüsusi hal üçün yaradılmış yeni söz yalnız verilmiş halda istifadə olunmaq üçün nəzərdə tutulur. Bu cür sözlər şəkilçilərin əlavə edilməsi və ya bir neçə sözün birləşdirilməsi yolu ilə yaranırlar.

Elmin və səməyenin sürətli inkişafı nəticəsində yeni anlayışlar yaranır və bir çox hallarda bu anlayışları adlandırmak ehtiyacı ortaya çıxır. Yeni anlayışların adlandırılması üçün yeni sözlər və ya “Neologizmlər” yaradılır. “Neologizmlər” mövcud olan sözə yeni admın və ya mənənin verilmesi və ya digər dillərdən yeni sözlərin alınması yolu ilə yaranırlar. İngilis dilində yeni sözlərə misal olaraq X-ray, laser, robotics, hyperspace və s. kimi sözləri göstərmək olar. İngilis dilində neologizmlərin aşağıdakı yaranma yolları var:

1. Dildə mövcud olan sözyaradıcı vasitələrin köməyi ilə yeni sözlərin yaranması;
2. Dildə mövcud olan sözlərə yeni mənaların verilmesi ilə;
3. Başqa dillərdən, sözlərdən sözlərin götürülməsi ilə;
4. Sözlərin qisaldılması ilə, məsələn, laser-light-Amplification by Stimulated Emission of Radiation.

#### 5. İsimlərdən feillərin yaranması yolu ilə, məsələn. ship-to ship;

Bəzən neologizmlərin ifadə etdikləri anlayışlar, əşyalar, faktlar gündəlik həyatımıza o dərəcədə çox six daxil olur ki, onları ifadə edən sözlər müyyəyn müddətdən sonra neologizm kimi qəbul olunmur. Bəzən isə cəmiyyətdə, texnikada, sənayedə baş verən köklü dəyişikliklər nəticəsində yeni anlayışları ifadə edən sözlər nəinki neologizm kimi qəbul olunmur, hətta köhnə sözə əvvirlərək istifadədən düşür.

Bilirik ki, dil insanların müxtəlif yaradıcılıq sahələri ilə əalqədar olan cəmiyyət məhfumudur və onun inkişafı daim özünün lügət tərkibində əksini tapır. Leksika dilin tərkibinə aid olan bütün sözlərin birlüyüdir. Leksika dedikdə, dildə olan sözlərin hərtərəfli məna çalarlığı başa düşülür. Leksikologmanın predmedi hazırkı dilin lügət tərkibidir. Dilin əsasını lügət fondu ilə birləşdirilən grammatikası təşkil edir [1, s.220].

Lügət fonduna daxil olan sözlər çox işlənir və uzun müddət ərzində dil fondundan çıxmır. Amma dilin tərkibi daim inkişafdadır və daim dəyişir. Lügət fondu tərkibində dəyişikliklər gec-gec olur. Hər sahədə inkişaf getdiyi

kimi, dilin leksikasında da o, öz əksin tapır. Dilə daxil olan sözlər dildən çıxan sözlərdən çox olduğu üçün deyə bilsək ki, dil daim zənginləşir. Bu yeni sözlər iki yolla lügət tərkibinə daxil olur: alınmalar və söz yaradıcılığı ilə.

Söz yaradıcılığı, bunlar terminlərdir ki, ümumi anlaysı bildirir. Bu anlaysı altında müxtəlif yollarla dilə daxil olan və həmin müddət ətzində dildə inkişaf edən terminlər başa düşülür. Lügət tərkibinə daxil olan sözlərdən o dildə danışan adamların hamısı eyni dərəcədə istifadə etmir. Hər bir adam, şəxs öz ixtisasından, təhsilindən, sənətindən asılı olaraq müyyəyən miqdarda müxtəlif sözlər işlədir. Bu cəhətdən dilin ümumi lügət tərkibi olduğu kimi, hər adımdan bir-birindən fərqli olan özünəməxsus lügət ehtiyatı var. Bir dildə danışan adamların hamısına məlum olan və hamı tərəfindən sistematik şəkilədə işlədilən sözlər dilin əsas lügət fondu adlanır. Lügət fondu dilin lügət tərkibinin bir hissəsini, daha doğrusu onun özüyini təşkil edir. Bu səbəbdən əsas lügət fondunda onu dilin lügət tərkibində fərqləndirən və ya birləşdirən bir sıra cəhətlər var: [2, s.538]

1. Əsas lügət fondu lügət tərkibinin inkişafında və söz yaradıcılığında mühüm rol oynayır. İstər düzəlmə və ya istər mürakkəb sözlər əsas lügət fonduna daxil olaraq şəkilçi artırmaqla və ya həmin sözlərin birləşməsi ilə əmələ gəlmişdir. Məsələn: seçici-seçmək; əvəzlilik-əvəz; ad-adlıq; on iki mərtəbəli-on iki mərtəbə və s.

2. Dilin lügət tərkibi arası kəsilmədən inkişaf edib artdığı kimi, əsas lügət fondu da inkişaf edib artır. Zaman keçidkə, xalqın mədəni səviyyəsi artıraq lügət tərkibində olan bir çox sözlərdən hamı istifadə etməyə başlayır və onlar, yəni bu sözlər dilin lügət fonduna keçir.

Lakin lügət tərkibinə daxil olan sözlər əsas lügət fonduna keçməyə də bilər. Odur ki, sözlərin lügət tərkibinə və oradan da onun əsas lügət fonduna keçmə prosesi bütün sözlərdə eyni dərəcədə və eyni zamanda olmur. Elə sözlər vardır ki, onlar dilin lügət tərkibinə daxil olur və onların lügət fonduna keçməsi üçün heç bir ehtiyac hissə edilmir. Sözlərinən bir qismi isə ehtiyacdən sili olaraq tədrīcan, bir qismi isə sürətla lügət fonduna keçir, dilin əsas lügət fonduna daxil olan sözlərin əksəriyyəti qohum dillərin lügət tərkibi ilə bir ümumilik təşkil edir. Bu cəhətdən əsas lügət fonduna daxil olan sözlərin əksəriyyəti, öz tarixi etibarı ilə, dilin daha qadim dövrlərini əks etdirir. Bu cəhəti nəzərə alaraq söz yaradıcılığında, o cümlədən, termin yaradıcılığında qohum dillərin lügət tərkibində istifadə etmək, bütün sahələr üzrə terminolojiyanı inififikasiya etmək daha düzgün, daha elmi və məqsədə uyğundur. Bu əlbəttə xüsusi simpozium bə konfranslarda öz həllini təpib praktikada tətbiq edilməməlidir. Dilin lügət tərkibinə daxil olan sözlərdən

eyni dərəcədə istifadə edilmir. Elə sözlər vardır ki, onlardan tez-tez, elə sözlər də vardır ki, az-az istifadə edilir. Bu cəhətdən ingilis dilinin lügət tərkibinə daxil olan sözlər aktiv və passiv olmaq üzrə iki qismə ayrıılır. Lügətin aktiv qismində xas lügət fondunu təşkil edən bütün sözlər və ixtisasla əlaqədar olaraq, dilin ayrı-ayrı sahələrində istifadə edilən sözlər terminlərdir. Bu sözlər hamı tərəfindən istifadə edilməsə də, bu və ya digər ixtisas sahələrində çalışan insanlar bunlardan aktiv şəkildə istifadə edirlər.

Lügətin passiv qismində öz işlənmə gücünü itirmiş, köhnə ədəbiyyatda, lügətlərdə qalmış və çox az adamın tamış olan, eyni zamanda müəyyən münaşibətlərə əlaqədar dilə yenice gəlmış və hələ özünə möhkəm yer tapmamış sözlər daxil edilir. Belə sözlər müasir ingilis dili sistemindən və onun aktiv lügət qismindən kanarda qalır [3, s.208].

İngilis dilinin lügət tərkibinin inkişafı, zənginləşməsi prosesi onun qayda-qanunlarına uyğun bir şəkilde davam etmiş və etməkdədir. Dil xalqın maddi və mənəvi mədəniyyətinin parlaq göstəricisidir. O, insanların əmək və ictimai fəaliyyəti ilə bilavasitə bağlıdır. Cəmiyyətdə inkişaf edən və dəyişən nə varsa, dərhal dildə öz əksini təpdir. Dilin lügət tərkibi daim artır və inkişaf edir: yəni yeni məfhumlar, yeni sözlər, yeni adlar tələb edir [4, s.160].

Lügət tərkibinin zənginləşməsi söz yaradıcılığı prosesilə əlaqədardır. Sözyaratma dilin, onun özülməni təşkil edir. Dildə "sözyaratma" məfhumu sinxron və diaxon aspektlərdə işlədir. Diaxon sözyaratmada törəmə sözlərin hansı vasitələrin köməyi ilə yarandığı araşdırılır. Sinxon söz yaratmada isə söhbət törəmə sözlərin derivation (sözyaratmada) mənasının hansı vasitələrlə ifadə olunmasından gedir. Sinxon sözyaratmada dildəki vahidlərin bir-birinə münasibətini, diaxon sözyaratmada isə bir vahidiñ digər vahidlərde keçməsini öyrənir. Dilin lügət tərkibinin keyfiyyət baxımından zənginləşməsi sözün semantik strukturunun da dəyişməsindən asılıdır. Sözlərin mənasının dəyişməsi dilin tarixində tez-tez baş verən hadisədir. Mənanın dəyişməsi geniş anlayışı ifadə edən mənanın dəyişərək daha dar və ya xüsusi anlayışı ifadə etməsidir. Bunu əsasən Fransız dilindən alınmış sözlərin mənasında daha aydın görmək olur. Beləki, ingilis dilinin zənginləşməsi həmin dilin söz yaradıcılığı ilə deyil, həmçinin başqa dillərdən alınmalar vasitəsilə də həyata keçirilir. Bunlar, yəni alınmalar dilin lügət tərkibinə müxtəlif yollarla daxil ola bilər, müxtəlif dillərdə özünü müxtəlif formada göstərir. Bu mövzuya gələn məqalələrdə toxunacağımız.

## İstifadə olunmuş ədəbiyyat

- Antuşkina, Q.B., Afanasyeva, O.V., Morozova, N.N. Leksikologiya anqliyskovo yazyka. – Moskva: Nauka, 1985, 220 s.
- Rəcəbov, Ə.Ə., Hacıyeva, Z.C. Dilçilik tarixi. – Bakı: Maarif, 1998, 538 s.
- Nuriyeva, S.H. İngilis dilinin lügət fondunun zənginləşməsi və onun inkişaf perspektivləri. – Bakı: -2018. ISBN. (978-9952-473-43-8), 208 s.
- Rəcəbov, Ə.Ə. Dil, Şür, comiyəti, tarix. – Bakı: Azərnəşr, 1993, 160 s.

Sudaba Nuriyeva

### Summary

#### The Lexical Layer Of Modern English and its Principles in Enrichment Processing

The article is devoted to the lexical layer of Modern English and its principles in enrichment processing. As to the influence of various changes during the historical development of the English Language and its usage in different spheres of the human life, English vocabulary is divided into various layers due to the characteristics of the words, word-phrases. The division of different layers has positive influence on development of the English language and always plays a great role in its enrichment processing as well.

Судаба Нуриева

### РЕЗЮМЕ

#### Лексический слой современного английского языка и принципы его обогащения

Статья посвящена лексическому слою современного английского языка и его принципам обработки по обогащению. Что касается влияния различных изменений в ходе исторического развития английского языка и его использования в разных сферах жизни человека, то английская лексика делится на различные слои в зависимости от особенностей слов, словосочетаний. Разделение на разные слои положительно влияет на развитие английского языка, а также всегда играет большую роль в его обогащении.

Rəyçi: fil.f.d., dos. F.Allahverdiyeva

Redaksiyaya daxil olma: 16.04.2021

Təkrar işlənməyə göndərilmə: 20.04.2021

Çapa qəbul olunma: 03.05.2021